



Əsasi 1919-cu ildə qoyulmuşdur

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

QİYMƏTİ 50 MANAT

III

Сəhər erkəndir.. Xudməni həjət səbh künəşinin işığında daňa jaraşyglı kərənür. Eşvanıñ gənşərinə kül-chicək kolollarının arasında kəzinişen goča aňaq sahlaşyblı elini urəjinin ustutuň gojur.

— Xəstəlik gočalıgyň ən vəfələri həmdəmidir. Narda kətse, harda olsa daima onunladır. Gočanıñ bapşy dünjanıñ dərdi-səriñə garyşyblı əz cəhətinin uñudanda xəstəlik hənuz əzunu kəstəri deyir ki, mən da varam və gəbr evinəcən sənniləjəm.

Əbəsinyň chibindən təsbeñini chıxardıb chevirə-chevirə kül-chicək kolollarının arasında kəzinir.

By ara Bürhanıñ eývana chıkyr. Cəhərin ajdınlıqynda həjət-bacha ja maragla kəz kəzdirir. Eşvanıñ bapçada kərəb o da həjətə eñir.

— Sabanıñ xejir, emichan!

Goča arxaşa dənub gonağı kumraň kərənchə eñi achiylar.

— Ağıbetin xejir olusun, ogul. Kəcəni neçə jatmysan? Barın rəhat dincələ bilindim?

— Biz cəfərə chıxdıgyňızı otuz үç künün ərzində birinci dəfədir ki, belə rəhat və asudə jatmysam.

— Chox şadam ki, bizdə dincələ bilimisən. Səni emin edirəm ki, ekər bir neçə kün burada galasan ləpəməllikə dincini alarsan. Bura sakitliki, ələ-ajaga dolashan joħdu ki, istirahətiñə mane olusun.

— Chox sag olun. Mən sənyıñaqat verdiñizə kərə minnətdaram. Daňa burda galıby jərinizi dar eləmək istəmirəm. Dünən keçə kətməliydim. Sizin səzüñüzən chıxıbiləm.

Goča kədib bəzək ağaçla-

rynyň arasında gojułmush kədək gychly jaſty oturachı-

gada əjləşir və Bürhanı-

da jaňında əjləşməjə tək-

liy eñir.

— Kəl otur, danış kərəm

Bağdadda hardan kəlmisən, ni-

je kəlmisən! Gişa fəndən,

ləhəndən Gafrag əlinə

oxşayırısan.

— Düz bujursunuz, mən

Gafgazdanam, Kənçə shəhə-

rindeñ.

— Kənçədən?

— Bəli.

— Hə kəzəl shəhərdənsən.

Deməli shər-sənet pejəm-

bəri Şejh Nizamının jər-

lisicəsi! Iljas Jusif oğlu

Nizami... Mən bu gənaetde-

jəm ki, jər üzünə butuň

شاирleri Kənçə torpağına,

ulu şairin məzarınyň ziya-

rətə kətməlidirlər. Ora

dünjanıñ mugəddəs jərlə-

rindeñ biridir. — Fikirli-

fikirli elini sagallınya-

kəzdirir. — Ogul, bəs

sən Bağdadda belə nə kəzir-

sən? Bura niye kəlmisən?

Mən Kənçədən Iragi-

Ərəbə tak kəlməmishəm.

Atamla bir jərədik. Kərbə-

la, İmam Əusejinin tur-

bəsinin zijarətə kədiridik.

Goča təsbeñini chibinə go-

jud əllərinin gojnunda çar-

pazlaýı:

— Bəs niye belə təkəsən,

atan hardadı?

— Atam... O... O joħdu...

— Atana nə oldu?

— Əldü... — Gəhərdən bo-

gazı.govușur. Udguna-udgu-

na. — Mən onu Kərbəla jo-

lunda seńradan dəfi eledim.

— Jolda xəstələnmüşdi?

— Xejir, onu əldurdulər...

— Əldurdulər?! Goča otu-

racıdan galıhy. — Niye

əldurdulər, kilmər əldurdul-

lər?

— Mən bu dəňşətli fa-

chiyəni sizə danışyblı cəhər-

cəhər əhvallynyzı pozmag

istəmirəm.

Goča Bürhanıñ əlindeñ

japıshyblı tə'kid eledir:

— Danış, ogul, danış!

Mən həjətda cox inan-

façılərinin, müsibətlərinin

shańidi olmusam. Dərdini

bəjan elä, bələk sənə bir

kəməjim dəjdi.

— Bu gaýgıkeshliyə, xejir-

xańlıyga kərə sizə minnət-

daram, əmichan. Mən dünjada

ən əziz adamımyı itirmiştəm.

Artıq heç bir güvvə onu ke-

ri gajtara bilməz.

— Agyr dərddi. Əvəsiz

itkiidi. İnsan əldürmək ən

bejük chınajtadi. Bu chına-

jəti heç vəçhile, heç kəsə

başy়ılamag olmas. Barın

chınajtakar jaħalandımyı, ch-

azasına chatdımı?

— Xejir. Və jəgħiġi ki, ch-

anilər heç zaman bu chına-

jəti chəzzasını chəkməjəcək-

lər. — Təsəssuf!

(Əvvəli gəzetiñizin 15

İUL İNMƏSİNDE)

Məhəmməd Fuzuli—500

o məgamda məndə silaň ol-

saýdy gatiillərə aman ver-

məzim. İki nəfər boş əl-

lə, onlardan da biri xəstə,

uch pəzəvənk, silahlı guldur-

ra nejnəjə билərdi?

— Guldurlar sizə basgыn

eləjəndə bəjəm jaňınyzda

ajrı bir adam jox idi ki,

sizə həjən olusun?

— Bədəxtilikdən həndə-

vərdə inş-chincəs jox idi.

— Bəjəm siz bu gərib jər-

də sefərə elə iki nəfər

chıxmaşdınyız?

— Xejir. Dəstəmizdəki

zəvvvarlarımın hamıysı Azər-

başçıdan dan, Bakıdan,

Şamaxıdan, Garabagdan, Bə-

lədəchimiz goča ařəblə iji-

ri alımlı nəfərdir.

— Guldurlar sizə basgыn

eləjəndə bəjəm jaňınyzda

ajrı bir adam jox idi ki,

sizə həjən olusun?

— Bəjəm siz bu gərib jər-

də sefərə elə iki nəfər

chıxmaşdınyız?

— Xejir. Dəstəmizdəki

zəvvvarlarımın hamıysı Azər-

başçıdan dan, Bakıdan,

Şamaxıdan, Garabagdan, Bə-

lədəchimiz goča ařəblə iji-

ri alımlı nəfərdir.

— Guldurlar sizə basgыn

eləjəndə bəjəm jaňınyzda

ajrı bir adam jox idi ki,

sizə həjən olusun?

— Bəjəm siz bu gərib jər-

də sefərə elə iki nəfər

chıxmaşdınyız?

— Xejir. Dəstəmizdəki

zəvvvarlarımın hamıysı Azər-

başçıdan dan, Bakıdan,

Şamaxıdan, Garabagdan, Bə-

lədəchimiz goča ařəblə iji-

ri alımlı nəfərdir.

— Guldurlar sizə basgыn

eləjəndə bəjəm jaňınyzda

ajrı bir adam jox idi ki,

sizə həjən olusun?

— Bəjəm siz bu gərib jər-

də sefərə elə iki nəfər

chıxmaşdınyız?

— Xejir. Dəstəmizdəki

zəvvvarlarımın hamıysı Azər-

başçıdan dan, Bakıdan,

Şamaxıdan, Garabagdan, Bə-

lədəchimiz goča ařəblə iji-

ri alımlı nəfərdir.

— Guldurlar sizə basgыn

eləjəndə bəjəm jaňınyzda

ajrı bir adam jox idi ki,

sizə həjən olusun?